

UNİVERSİTET XƏBƏRLƏRİ

TƏBRİK MƏKTUBU

Əziz Rafiq müəllim !

Xəzər Universiteti kollektivi adından Sizi 70 illik yubileyiniz münasibətilə səmimi - qəlbən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Zamanından asılı olmayaraq işlədiyiniz bütün təşkilatlarda Sizin fəaliyyətiniz yüksək qiymətləndirilmiş, ictimai işlərdə, müxtəlif elmi tədbirlərin təşkil olunmasında fəal işlərinizə görə müxtəlif diplomlarla, təşəkkürnamələrlə təltif olunmusunuz. O cümlədən, 1990-cı illərdə Tanzaniya Respublikasında ali məktəb idarəçiliyi ilə bağlı fəaliyyətinizə görə həmin respublikanın SSRİ-dəki nümayəndəliyi tərəfindən fəxri diplomla təltif olunmağınız əməyinizə verilmiş layiqli qiymətdir.

Siz 17 ildir ki, Xəzər Universitetində fəaliyyət göstərirsiniz. İşlədiyiniz dövrdə müxtəlif vəzifələrdə - müəllim, departament müdiri, fakültə dekanı, tədris işləri üzrə prorektor vəzifələrini yerinə yetirmiş, hazırda İdarəetmə və tələbə işləri üzrə prorektorsunuz. İşlədiyiniz bütün vəzifələrdə tələbələrə, valideynlərə, müəllimlərə, inzibati işçilərə səmimi münasibətiniz hər zaman Sizi ətrafdakılara sevdirmiş, Sizə dərin hörmət qazandırmışdır. Sizin prinsipliliyiniz, işə məsuliyyətiniz, idarəçilik qabiliyyətiniz, qərar qəbul etmə ki, prinsipləriniz, obyektivliyiniz bir rəhbər işçi kimi Sizi başqalarından fərqləndirən əsas cəhətlərdəndir.

Əziz Rafiq müəllim!

Siz Xəzər Universitetində fəaliyyət dövrünüzə universitetdə keçirilən, demək olar ki, bütün elmi və ictimai tədbirlərdə fəal iştirak etmişiniz, həmişə böyük həvəslə, istəklə, enerji ilə çalışmış, üzərinizə düşən işlərin öhdəsindən uğurla gəlmisiniz. İnanırıq ki, Siz hələ neçə illər "Xəzəri" n uğurlarına bizimlə birlikdə sevinəcək, universitetin yeni-yeni uğurlar qazanmasına öz töhfənizi verəcəksiniz.

Sizi bir daha yubileyiniz münasibətilə ürəkdən təbrik edirik.

**Xəzər Universiteti nin kollektivi adından
prof. Hamlet İ saxanlı,
Təsisçi, Direktorlar və Qəyyumlar Şurasının sədri**

8 iyun 2012-ci il

It has been publishing since January, 1995

Khazar
VIEW

Design by:
Mir Rafiq ABDULRAHIMOV

Computer graphics:
Yemen HASHIMOVA

Photo:
MEDIA CENTRE

Address:
11 Mahsati str., Baku,
(near the "Neftçilər" metro)

Fax: 498-93-79
Phone: 421-79-16
421-10-93

E-mail: redaksiya@khazar-view.org


Certificate: 376
Index: 67178
Order: 190
Copies: 3000

Founder:
KHAZAR UNIVERSITY

Editor-in-chief:
Hamlet ISAXANLI

Associate editor:
Alirza BALAYEV

Editorial member:
Jamal MUSTAFAYEV
Jamil HASANLI
Nizami JAFAROV
Knyaz ASLAN
Afgan ABDULLAYEV



Rafiq Əhmədov -70

Rafiq Mürsəl oğlu Əhmədov 1942-ci il iyunun 8-də Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə Bakının 176 sayılı orta məktəbini gümüş medalla bitirərək, Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuş və 1964-cü ildə oranı “Avtomatika və telemexanika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Eyni zamanda, Akademiyanın ictimai həyatında fəal iştirak edərək, Tələbə Elmi Cəmiyyətinin sədri və Komsomol Komitəsinin katibi işləmişdir. 1965-1997-ci illərdə Akademiyanın “Avtomatika, telemexanika və elektronika” kafedrasında mühəndis, böyük mühəndis, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

1997-2008-cı illərdə Xəzər Universitetində “Mühəndislik və tətbiqi elmlər” fakültəsinin dekanı və “Kompüter elmləri” departamentinin müdiri, 2008-2010-cu illərdə Universitetin Tədris işləri üzrə prorektoru və eyni zamanda fakültə dekanı, 2010-cu ildən isə Universitetin İdarəetmə və Tələbə işləri üzrə prorektoru vəzifəsində işləyir.

SSRİ Ali Attestasiya Komitəsinin qərarı ilə 1970 - ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə və 1972-ci ildə isə dosent elmi rütbəsinə layiq görülmüşdür.

1976-cı ildə Moskva Dövlət Xarici Dillər İnstitutunda ingilis dili kurslarını bitirmiş və SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən 2 dəfə xarici ölkələrə uzunmüddətli elmi-pedaqoji ezamiyyətə göndərilmişdir. Birinci dəfə 1977-1981-ci illərdə Tanzaniya Birləşmiş Respublikasının Dar-əs-Salam şəhərində Texniki İnstitutda ingilis dilində mühazirələr oxumuş, ikinci dəfə isə 1987-1990-cı illərdə SSRİ-nin texniki və iqtisadi yardımı ilə yenidən istifadəyə verilmiş Mbeya Elm və Texnika İnstitutunda rektor vəzifəsində işləyərək orada normal tədris prosesini təşkil etmiş və ilk mütəxəssis buraxılışını təmin etmişdir.

1996-cı ildə İranın Gilan Universitetinə dəvət olunmuş və elmi məruzələr ilə çıxış etmişdir.

1998-ci ildə ABŞ hökumətinin dəvəti ilə respublika ali təhsil işçiləri nümayəndə heyətinin

tərkibində Amerikada yüksək səviyyədə görüşlər keçirmiş, Amerika ali təhsil sisteminin xüsusiyyətləri ilə yaxından tanış olmuş, ABŞ konqresinin elm və təhsil komitəsində, ABŞ Təhsil Nazirliyində və həmçinin ölkənin müxtəlif ştatlarının universitetlərində maraqlı və faydalı görüşlərdə iştirak etmişdir.

2000-ci ildə TEMPUS/TACIS proqramı çərçivəsində İngiltərənin Nottingham Trent Universitetində təhsil və elmi-tədqiqat işləri ilə yaxından tanış olmuşdur.

62 elmi əsərin, o cümlədən 6 ixtiranın və 8 dərslik və dərs vəsaitinin müəllifidir. Məqalələrinin əksəriyyəti xaricdə, tanınmış elmi jurnallarda dərc olunmuş, 3 dərslik və dərs vəsaiti xaricdə ingilis dilində, 2 dərs vəsaiti respublikada Azərbaycan dilində və 1 dərs vəsaiti isə rus dilində nəşr edilmişdir.

Elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti “Lokal avtomatik idarəetmə və nəzarət sistemləri üçün texniki vasitələr kompleksinin yaradılması”-dir. Bu istiqamət üzrə mühüm elmi-tədqiqat işlərinin elmi rəhbəri olmuş, bir sıra rəqəm çıxışlı verici və çevirilər yaradılmış və onların nəzəriyyəsi işlənmişdir.

Təhsildə, əməkdə və ictimai işlərdəki nailiyyətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə respublikada ilk dəfə olaraq Lenin təqaüdünə layiq görülmüş, bir sıra respublika dərəcəli Fəxri Fərmanlarla və həmçinin SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi və Dövlət İqtisadi Əlaqələr Komitəsinin döş nişanları ilə təltif olunmuşdur.

Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2011-ci ildə Azərbaycan Təhsil Nazirliyinin qərarı ilə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilmişdir.



TƏLƏBƏLƏRİMİZ GƏNC TAMAŞAÇILAR TEATRINDA

Mayın 26-da Xəzər Universitetinin tələbələri Gənc Tamaşaçılar Teatrında “Ezop” tamaşasına baxdılar. Gilyermo Fiçeyredonun “Ezop” əsəri əsasında hazırlanan eyni adlı tamaşada baş rollarda əməkdar artistlər İlqar Cahangirov (Ezop), Nofəl Vəliyev (Ksanf), Leyli Vəliyeva (Kleya), aktyorlar İradə Rəşidova (Melita), Rövşən Abbasov (kapitan), Vüsal Mehrəliyev və İlkin Mehdiyev (Həbəş) oynayırdılar. İkihissəli qəhrəmanlıq komediyasının quruluşçu rejissoru və səhnə tərtibatçısı teatrın baş rejissoru, xalq artisti Cənnət

Səlimova, bəstəkarı isə Cahangir Zülfüqarovdur. Tamaşada Ezop qul olsa da, müdrik insandır. O, təmsillər qoşur və bu təmsillərlə bütün hadisələrdən doğru çıxış yolunu göstərir. Ezop azadlıq arzusundadır, lakin o, azadlığı dürüst yolla qazanmaq istəyir.

Tamaşa tələbələrdə çox müsbət təəssürat yaradı. Hətta onlar Ezopun söylədiyi bəzi təmsilləri də əzbərlədilər.

Tələbələrimiz Paşa Aydayevin tamaşa haqqında təəssüratını dərc edirik.

EZOP-AZADLIĞIN ƏZƏMƏTİ



Azadlığın əzəməti – Ezopu ancaq belə adlandırma bilərəm. Tamaşadan aldığı təəssürat təsvir olunmazdır. İlk növbədə, aktyor oyununa söz ola bilməz. Onların təmsalında mən özümü sanki həqiqi Ezop, Ksanf, Kleya, Melita, Həbəş Qul, Mühafizə kapitanı və digər obrazların arasında hiss edirdim, sanki bir anlıq o dövrə səyahət etmiş kimi idim.

Ezopun azadlıq haqqındakı fikirləri xüsusilə bu günümüzə yaxından əsləşir. Əslində, bu gün də tez-tez eşitdiyimiz və müzakirə etdiyimiz “azadlıq nədir?” sualına Ezop iki min ildən çox əvvəl cavab vermişdir. Məsələn, Ksanfdan qisas almaq istəyən arvadı Kleya Ezopa ona xəyanət etməyi təklif edəndə, Ezop satın alınması mümkün olmayan vicdana sahib olduğunu bildirir. Bu, mənim fikrimcə, tamaşanın ən təsirli səhnələrindən biri idi. Bu, Kleyanın Ezopa olan rəğbətini və məhəbbətini daha da artırır.

Ezopu qul kimi alan Ksanf özünü filosof adlandırır, əslində isə, əsl filosof Ezopdur; hiyləgər, şöhrətpərəst və həris bir adam olan Ksanf isə onun ağılı və cəsarəti qarşısında gülünc vəziyyətlərə düşür. Ezop zahirən eybəcər, hətta bədheybətdir. Amma kim daha eybəcərdir? Ezop kimi zahirən eybəcər, daxilən isə gözəl olanlar, yoxsa Ksanf kimi “dırnaqarası” filosoflar? Bu suala da Ezop özünəməxsus cavab verir. Belə ki, Ezop Ksanfdan onu azad etməsini xahiş edəndə, Ksanf: “bu eybəcər sima ilə azadlıqda nə edəcəksən?” - deyər soruşduqda, Ezop “daxilən bədheybət olanlar mən-

dən daha qorxuncdurlar” - deyər, cavab verir.

Ezopu sevdiren məqamlardan biri də onun uşaq kimi saf və sadələvh olmasıdır. Belə ki, Ksanf hər dəfə çətinliyə düşəndə Ezopdan kömək istəyir, Ezop isə əvəzində azadlıq tələb edir və hər dəfə aldadılmasına baxmayaraq, yenə də Ksanfa inanır. Nəhayət, mərcdə hər şeyini uduzan Ksanf Ezopun ağıllı məsləhətilə vəziyyətdən çıxıb bilir. Bu dəfə artıq xalq Ezopun azad edilməsini tələb edir. Ksanf Ezopa azadlıq verməyə məcbur olur. Azadlığını təsdiq edən fərmanı əlinə alan Ezop ona ən dəyərli nemət kimi sarılır. Tamaşanın kulminasiyası olan bu səhnəni aktyor elə təsirli oynayırdı ki, Ezopun o andakı daxili sarsıntılarını duymamaq qeyri-mümkün idi. Sanki sevindən Ezopun bütün vücudu sarsılırdı.

Nəhayət, möhtəşəm final: azadlığa çıxan Ezop oğurluqda günahlandırılır, onu qul hesab edib cəzalandırmaq üçün “sahibi” Ksanfın yanına gətirirlər, çünki qulu yalnız sahibi cəzalandıra bilərdi. Ksanf onu xilas etmək üçün azadlığını gizlətməyi təklif edir. Lakin günahsız Ezop kölə kimi yaşamaqdansa, azad adamlar kimi cəzalandırılmağı, yəni uçuruma atılmağı üstün tutur. O, səhnədə du-manlar içində yox olur. Əslində isə bu, Ezopun ölümü yox, onun əbədi azadlığa qovuşması, insan ləyaqətinin qələbəsi kimi qəbul olunmalıdır. Beləliklə, Ezop əsrlərin o tayından bu günün insanına böyük bir dərs vermiş olur. Çünki bu gün bəzilərimiz öz mənfəətimiz üçün hüquqlarımızın pozulmasına, insan ləyaqətinin alçaldılmasına göz yumuruq. Ezop isə bizə əsl azadlıq dərsi verir. Beləliklə, mən Ezopun azadlığın əzəməti kimi qiymətləndirirəm.

Paşa Aydayev,


*Humanitar və sosial elmlər fakültəsinin
politologiya ixtisası üzrə II kurs tələbəsi*

UNİVERSİTET XƏBƏRLƏRİ

“İRS-НАСЛЕДИЕ-HERITAGE” JURNALINDA XƏZƏR UNİVERSİTETİNƏ AİD MƏQALƏ

Rusiyanın Sankt - Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin Azərbaycan qrupunda təhsil alan bir qrup tələbəsi Xəzər Universitetinin, Sankt-Peterburq şəhərinin Azərbaycan diasporu və “İrs-Наследие-Heritage” jurnalının dəvəti ilə “Yay məktəbi” layihəsi çərçivəsində keçən il iyunun 16-dan 26-dək Xəzər Universitetində olmuşdular.

“İrs-Наследие-Heritage” Beynəlxalq Azərbaycan jurnalı builki 2-ci nömrəsində həmin tələbələrin Bakı haqqında təəssüatlarından ibarət olan “Мой Азербайджан цветет яркими красками...” adlı məqalə dərc etmişdir.



“BEYNƏLXALQ QONAQLAR”

PROQRAMININ İŞTİRAKÇILARI

“Xəzər”də

Görüşdə, həmçinin, proqramın digər iştirakçıları – Azərbaycan Dillər Universitetinin İnformasiya resurs kompleksinin informasiya üzrə mütəxəssisi Səbinə Ramazanova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini İradə Dadaşova, Xəzər Universiteti Tələbə Məclisinin Prezidenti Aysel Tağiyeva, Smart Təhsil və Treninq Şirkətinin Prezidenti Tahirə İsmayılova və digər qonaqlar da iştirak edirdilər. Xəzər Universitetinin rektoru professor Con Rayder qonaqları salamladı və görüşün əhəmiyyətindən danışdı. Sonra “Beynəlxalq Qonaqlar” proqramının iştirakçıları proqram haqqında və öyrənilən təcrübə haqqında ətraflı məlumat verdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı karyera mərkəzlərinin əməkdaşlığı və bu mərkəzlərin tələbələr üçün müstəsna əhəmiyyətə malik olduğu haqqında fikirlərini bildirdi. Tədbirdə iştirak edən qonaqlar Xəzər Universitetinin bu işdə digər universitetlərə də dəstək olmasını yüksək qiymətləndirdilər və gələcək əməkdaşlıq, birgə layihələr haqqında müzakirələr aparıldı. Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli isə digər istiqamətlərdə də universitetlər arasında əməkdaşlığın mühüm olduğu haqqında fikirlərini söylədi. Sonda qonaqlar üçün ziyafət təşkil olundu.

UNİVERSİTET ƏMƏKDAŞI ROMADA KEÇİRİLƏN KONFRANSDA İŞTİRAK ETDİ

Mayın 29-da İtaliyanın Roma şəhərində Xarici Əlaqələr İnstitutu tərəfindən “Azərbaycanda iqtisadi keçid və İtaliya ilə əlaqələr” adlı tədbir keçirildi. Tədbirdə İtaliyanın hökumət strukturlarının, Romada yerləşən səfirliklərin, özəl şirkətlərin və beyin mərkəzlərinin 100 nəfərə yaxın

nümayəndəsi iştirak edirdi. Xəzər Universitetinin İqtisadi Siyasət və İnkişaf Mərkəzinin direktoru, fəlsəfə doktoru Fikrət Paşayev tədbirdə “Azərbaycanın investisiya imkanları və İtaliya ilə əlaqələri” mövzusunda çıxış etdi. (Çıxışın mətni jurnalın x səhifəsində dərc olunur).

TƏLƏBƏ MƏCLİSİNİN NÜMAYƏNDƏLƏRİ ATGTİ-NİN QURULTAYINDA

İyunun 2-də Gülüstan sarayında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) II qurultayı keçirildi. Qurultayda Xəzər Universiteti Tələbə Məclisinin nümayəndələri də iştirak etdilər. Qurultayda təşkilatın nizamnaməsinə əlavə və dəyişikliklər qəbul edildi. Şahin İsmayılov yenidən alternativ namizədlər arasından elektron səsvermə yolu ilə ATGTİ-nin sədri vəzifəsinə seçildi.

İttifaqın rəhbər orqanları da formalaşdırıldı. Xəzər Universiteti Tələbə Məclisinin prezidenti Aysel Tağiyeva ATGTİ Nəzarət-Təftiş Komissiyasının üzvü seçildi. Qurultay öz işini başa çatdırdıqdan sonra Tələbə Məclisinin nümayəndələri, həmçinin, universitetin digər tələbələri Buta Palace-də qurultaya həsr olunmuş mədəni-əyləncəli tədbirdə iştirak etdilər.

UNİVERSİTET XƏBƏRLƏRİ

10 - CU BEYNƏLXALQ TÜRK DİLİ OLİMPIADASINDA

Mayın 30-da İstanbulda başlayan və iyunun 14-dək müxtəlif şəhərlərdə davam etmiş sayca 10-cu Beynəlxalq Türk Dili Olimpiadasında (“Türkcə olimpiad”) Azərbaycan uğurla təmsil olunmuşdur.

Olimpiadaya dünyanın 135 ölkəsindən 1500 məktəbli qatılmışdı. Əsas məqsədi türk dilini tanımaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanış olmaq, onları bir araya gətirmək olan yarışmada şagirdlər inşa, qrammatika, nitq, xalq rəqsləri, şeir, rəsm, tamaşa, musiqi, dünyagörüşü daxil olmaqla 14 kateqoriyada çıxış etmişlər. Azərbaycanı bu

olimpiadada təmsil edən 65 məktəbli də xüsusi fəallığı ilə seçilmişdir.

Olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində yaradılmış pavilyonlarda iştirakçı ölkələrin mədəniyyət, tarix abidələrinə, turizm obyektlərinə, milli mətbəxlərinə aid eksponatlar nümayiş etdirilmişdir. Sərgidə Türkiyədən sonra ən böyük pavilyonla Azərbaycan təmsil olunmuşdur.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı Azərbaycan nümayəndə heyətinin tərkibində iyunun 2-3-də olimpiadanın rəsmi açılışında, sərgidə və Azərbaycan mərasimində iştirak etmişdir.

AŞIQ SUMMANIYƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ SİMOZIUMDA

May ayının 31-dən iyunun 3-dək Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində “I Beynəlxalq Aşiq Summanı və aşılıq ənənəsi” adlı simpozium keçirildi. Simpozium Atatürk Universiteti, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və Narman Peşə Ali Məktəbi tərəfindən təşkil olunmuşdu. Tədbirdə Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan və ABŞ-dan mütəxəssislər iştirak edirdilər. Azərbaycandan digər elmi işçilərlə yanaşı, Xəzər Universitetini mən və Elza İsmayılova təmsil edirdik.

Mayın 31-də plenar iclasla işə başlayan simpozium günortadan sonra və iyunun 1-də işini bölmə iclaslarında davam etdirdi. Mən

“Azərbaycan aşiq dastanları (Səfəvilər dönəmi)”, Elza İsmayılova isə “Koroğlu şeirlərində türk mənşəli arxaizmlər” mövzularında məruzə etdik.

İyunun 2-də simpozium iştirakçılarını Narman qəsəbəsinə, qəsəbə yaxınlığındakı Pəribacaları adlı möcüzəvi yerə və yenə Narman yaxınlığında yerləşən Aşiq Summanın doğulduğu Samikale kəndinə apardılar. Gəzinti proqramı Atatürk Universitetinin restoranında axşam yeməyi ilə sona çatdı.

Zivər hüseynova,
Xəzər Universitetinin müəllimi

NİDERLAND KRALLIĞININ AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞ

Xəzər Universiteti İqtisadi Siyasət və İnkişaf Mərkəzinin direktoru Fikrət Paşayev və Layihə koordinatoru Xəyalə Məmmədova iyunun 12-də Niderland Krallığının Azərbaycandakı səfiri Arjen

Uijterlinde ilə görüşmüşlər. Görüşdə təhsil məsələləri, həmçinin, İqtisadi Siyasət və İnkişaf Mərkəzi ilə birlikdə bir sıra layihələrin həyata keçirilməsi imkanları müzakirə olunmuşdur.

“AZƏRBAYCAN MÜSTƏQİLLİK İLLƏRİNDƏ” MÖVZUSUNDA KONFRANS

İyunun 14-də Bakı şəhərinin Nizami Rayon İcra hakimiyyətində “Azərbaycan müstəqillik illərində” mövzusunda konfrans keçirildi. Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı da iştirak etdi. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və icra başçısının müavini Gülnaz

İsrafilova öz çıxışlarında Xəzər Universiteti ilə rayon məktəblərinin əlaqəsindən, Xəzər Universitetinin təhsilin inkişafına verdiyi töhfələrdən danışdılar, Xəzər Universitetinin keçirdiyi 9-cu respublika fənn olimpiadası haqqında məlumat verdilər.